

Mərkəzi Elmi Kitabxanada 500 ilə yaxın yaşı olan nadir nəşr saxlanılır

❑ **AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 500 ilə yaxın yaşı olan nadir nəşr saxlanılır.**

Kitabxana 98 il əvvəl Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və digərlərinin təşəbbüsü ilə yaradılıb. Həmin illərdə fondunda 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazma və 1 oxu zalı var idi.

Bu gün isə kitabxanada 1 milyon 330 mindən çox kitab, 14 oxu zalı, avtomatik qeydiyyat avadanlıqları, elektron kataloqlar, sistemləşdirmə avadanlıqları və istirahət guşələri vardır.

Kitabxananın nadir kitablar fondunda tarixi əhəmiyyətli elmi nəşrlər, nadir və qiymətli kitablar saxlanılır. Nadir kitab fondunda mühafizə olunan kitablar, əsasən ingilis, alman, fransız, ispan, italyan və latın dillərindədir.



Həmin nəşrlərdən biri də 1533-cü ildə çap olunmuş qədim romalılar, onların yaşayış tərzini, mədəniyyəti haqqında olan Flavius Blondus adlı alimin kitabıdır.

“Xalq qəzeti”